



GÜLAYƏ

## Boynumda əbədi haqqı var, Vətən

Bir vəfa borcum var uca adlara,  
Yazaram dağına, daşına sənin.  
Kim ki, ürəyini yaxıb odlara,  
Kim ki dolanıbdır başına sənin...  
Kimin cismi, canı, ruhu sənlə tən,  
Boynumda əbədi  
haqqı var, Vətən!

Bu sevda yolunda kim yana-yana  
Boğubdur köksündə hicran yaşınlı...  
Yaxıb əli ilə telinə həna,  
Sənə qurban deyib öz balasını...  
Kim ki, mənliyində doğurubdur "mən",  
Boynumda əbədi  
haqqı var, Vətən!

Min ildir sananır yaşı göylərdə,  
Sənə keşik çəkir hər səhər-axşam.  
Ayağı torpaqda, başı göylərdə  
Kim ki, gümanımda yandırıbdı şam,  
Səpilib torpağa, cücerib dən-dən,  
Boynumda əbədi  
haqqı var, Vətən!

Kim ki səni sevdı, sənə yar oldu,  
Kim səni anladı, kim səni andı  
Kimin ki amalı etibar oldu,  
Var kimin qəlbində sədaqət andı, -  
Boynumda əbədi  
haqqı var, Vətən!

Haqqın zirvəsində durub haqq kimi,  
Adı tarixlərdə dağ qalanların...  
Durub basım üstü cil-cıraq kimi.

Ümidi sabaha sağ qalanların  
Boynumda əbədi  
haqqı var, Vətən!

Uğrunda hər kimin qanı tökülüb,  
Bir damla göz yaşı axıbsa belə...  
Dikəlib son kərə dar ağacından,  
Kim sənə "can" deyə baxıbsa belə,  
Boynumda əbədi  
haqqı var, Vətən!

Gələn baharından, qışından belə,  
Yalçın zirvelərin qaşından belə,  
Döyüş meydanında sıpərə dönüb,  
Səngərə çevrilən daşından belə -  
Boynumda əbədi  
haqqı var, Vətən!

Uca zirvelərə al bayraq kimi  
Səni qələbəylə sancmaq həvəsi...  
Səni deyə-deyə susmayıb bir an,  
Yayılıb aləmə kimin haqq səsi,  
Boynumda əbədi  
haqqı var, Vətən!

Ağır sınaqlardan çıxıb zəfərlə,  
Kim sənin yolunda can versə azdi.  
Kim ki, Vətən deyib sənə hünərlə -  
Adını əbədi tarixə yazdı...  
Boynumda əbədi  
haqqı var, Vətən!